



**SERTİFİKAT**  
**CERTIFICATE OF COMPETENCY**  
**NÖVBƏTÇİ MEXANİK**  
**OFFICER IN CHARGE OF AN ENGINEERING WATCH**

DƏNİZÇİLƏRİN HAZIRLANMASINA, ONLARA DİPLOM  
VERİLMƏSİNƏ VƏ NÖVBƏ ÇƏKMƏYƏ DAİR 1978-Cİ İL TARİXLİ  
ƏLAVƏLƏR EDİLMİŞ BEYNƏLXALQ KONVENSIYANIN MÜDDƏALARINA  
VƏ MİLLİ QANUNVERİCİLİYƏ UYGUN OLARAQ VERİLMİŞDİR.

ISSUED IN ACCORDANCE WITH THE PROVISIONS OF THE  
INTERNATIONAL CONVENTION ON STANDARDS OF TRAINING,  
CERTIFICATION AND WATCHKEEPING FOR SEAFARERS 1978  
(STCW-78), AS AMENDED AND NATIONAL LEGISLATION.

Azərbaycan Respublikasının Hökuməti təsdiq edir ki,

**Mehdizadə Fərid Nazim oğlu** yuxarıda

adi çəkilən Konvensiyanın **III/1** Qaydasının və milli  
qanunvericiliyin tələblərinə uyğun olaraq **Növbətçi mexanik**  
ixtisasına malikdir.

The Government of the Republic of Azerbaijan certifies that,

**Farid N. Mehdizade** has been found duly  
qualified in accordance with the provisions of Regulation **III/1**  
of the above mentioned Convention, as amended and national legislation  
as **Officer in charge of an engineering watch**



Doğum tarixi:  
Date of Birth:

**29.07.1996**

Sertifikat sahibinin imzası:  
Signature of the holder:

ID No. **0008227**



Bu sertifikatın qanuni sahibi gəminin səfərə çıxma bilməsi üçün  
heyətin minimal tərkibinə dair Agentliyin tələblərinə uyğun olaraq  
göstərilən vəzifədə və yaxud vəzifələrdə işləyə bilər.

The lawful holder of the certificate may serve in the following  
capacity or capacities specified in the applicable minimum safe  
manning requirements of the Agency.

| VƏZİFƏ<br>CAPACITY                                                                                                            | MƏHDUDİYYƏTLƏR<br>LIMITATION APPLYING |
|-------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------|
| Officer in charge of an engineering watch of<br>ships powered by main propulsion machinery<br>750 kW propulsion power or more | As indicated<br>in the endorsement    |

Həmçinin aşağıda göstərilən funksiyaları müvafiq səviyyədə  
təsdiqləmədə qeyd olunmuş hər hansı məhdudiyyətlər nəzərə alınmaqla,  
təsdiqləmədə göstərilən tarixədək yerinə yetirə bilər.

May also fulfill the following functions, at the levels specified, subject to any  
limitations, until the date of expiry of the validity, indicated in the endorsement.

| FUNKSIYALAR<br>FUNCTIONS                                                | SƏVİYYƏ<br>LEVEL                      | MƏHD-R<br>LIMIT. APPL.                |
|-------------------------------------------------------------------------|---------------------------------------|---------------------------------------|
| 1. Controlling the operation of the<br>ship & care for persons on board | As indicated<br>in the<br>endorsement | As indicated<br>in the<br>endorsement |
| 2. Marine engineering                                                   |                                       |                                       |
| 3. Electrical, electronic & control<br>engineering                      |                                       |                                       |
| 4. Maintenance & repair                                                 |                                       |                                       |

Sertifikatın No.  
Certificate No. **000592/24**

Verilmə tarixi:  
Issued on: **13.06.2024**

**Dövlət Dəniz və Liman Agentliyi**  
**State Maritime and Port Agency**



**Afgan Jalilov**

Bu sertifikatın əsl Konvensiyanın I/2 qaydasının 11-ci bəndinə müvafiq olaraq  
sertifikat sahibinin işlədiyi müddət ərzində gəmidə saxlanılmalıdır.

The original of this certificate must be kept available in accordance with regulations  
I/2, paragraph 11 of the Convention while serving on a ship.

Phone: 00994 12 4974405 E-mail: info@ardda.gov.az  
Telefax: 00994 12 4974406 URL: www.ardda.gov.az



## SERTİFİKATIN TƏSDİQNAMƏSİ ENDORSEMENT OF CERTIFICATE

DƏNİZÇİLƏRİN HAZIRLANMASINA, ONLARA DİPLOM VERİLMƏSİNƏ VƏ  
NÖVBƏ ÇƏKMƏYƏ DAİR 1978-Cİ İL TARİXLİ ƏLAVƏLƏR EDİLMİŞ BEYNƏLXALQ  
KONVENSIYANIN MÜDDƏALARINA UYGUN OLARAQ VERİLMİŞDİR.

ISSUED IN ACCORDANCE WITH THE PROVISIONS OF THE  
INTERNATIONAL CONVENTION ON STANDARDS OF TRAINING,  
CERTIFICATION AND WATCHKEEPING FOR SEAFARERS 1978  
(STCW-78), AS AMENDED.

Azərbaycan Respublikası Hökuməti təsdiq edir ki, **000592/24** nömrə  
ilə verilmiş sertifikatın sahibi **Mehdizadə Fərid Nazim oğlu**  
yuxarıda adı çəkilən Beynəlxalq Konvensiyanın **III/1** Qaydasına  
uyğun zəruri ixtisasa malikdir və aşağıda göstərilən funksiyaları müvafiq  
səviyyədə qeyd olunmuş hər hansı məhdudiyyətlər nəzərə alınmaqla  
**13.06.2029** tarixədək icra etməyə səlahiyyətlidir.

The Government of the Republic of Azerbaijan verifies that, certificate  
No. **000592/24** has been issued to **Farid N. Mehdizade**  
who has been found duly qualified in accordance with the provisions of  
Regulation **III/1** of the above mentioned Convention, as amended,  
and competent to perform the following functions, at the levels specified,  
subject to any limitation indicated until **13.06.2029**



Doğum tarixi:

Date of Birth:

**29.07.1996**

Təsdiqnamə sahibinin imzası:

Signature of the holder:

ID No. **0008227**



| FUNKSIYALAR<br>FUNCTIONS                                             | SƏVİYYƏ<br>LEVEL | MƏHD-R<br>LIMIT. APPL. |
|----------------------------------------------------------------------|------------------|------------------------|
| 1. Controlling the operation of the ship & care for persons on board | Operational      | None                   |
| 2. Marine engineering                                                | Operational      |                        |
| 3. Electrical, electronic & control engineering                      | Operational      |                        |
| 4. Maintenance & repair                                              | Operational      |                        |

Bu təsdiqnamənin qanuni sahibi gəminin səfərə çıxma bilməsi üçün heyətin minimal tərkibinə dair Agentliyin tələblərinə uyğun olaraq aşağıda göstərilən vəzifədə və yaxud vəzifələrdə işləyə bilər.

The lawful holder of the endorsement may serve in the following capacity or capacities specified in the applicable minimum safe manning requirements of the Agency.

| VƏZİFƏ<br>CAPACITY                                                                                                      | MƏHDUDİYYƏTLƏR<br>LIMITATION APPLYING |
|-------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------|
| Officer in charge of an engineering watch of ships powered by main propulsion machinery 750 kW propulsion power or more | None                                  |

Təsdiqnamə No. 000592/24  
Endorsement No.

Verilmə tarixi: 13.06.2024  
Issued on:

**Dövlət Dəniz və Liman Agentliyi**  
**State Maritime and Port Agency**

M.Y.  
Seal

**Afgan Jalilov**

Bu təsdiqnamənin əsl Konvensiyanın I/2 qaydasının 11-ci bəndinə müvafiq olaraq sertifikat sahibinin işlədiyi müddət ərzində gəmidə saxlanılmalıdır.

The original of this endorsement must be kept available in accordance with regulations I/2 paragraph 11 of the Convention while serving on a ship.

Phone: 00994 12 4974405

E-mail: info@ardda.gov.az

Telefax: 00994 12 4974406

U R L : www.ardda.gov.az